



(Hekayə)

Generalın yeməyindən milçək çıxmışdır deyə aləm dəymışdı bir-birinə. Üçmərtəbəli imarətində uzun zamandan bəri aşpazlıq edən Əliş kişi uşaqlı kim boynunu büküb dayanmışdır. General əsəbi şəkildə ağzına gələni deyir, əsgər kimini danlayırdı onu. Bəyaz saflət kağızının üzərinə qoyduğu ölü milçəyi şəhadət barmağı ilə stibut kimini Əliş kişiyyə göstərir, Əliş kişi də arabir gözünün ucu ilə milçəyə baxırdı.

Artıq bu neçənci dəfəyəmiş. Keçən dəfə də yemeyin içindən ağ tük çıxmış. Əliş kişi artıq qocalıbmış. Məsuliyyətsizləşibmiş. Bir də belə bir hadisə olsa yerine başqa aşpaz alınacaqmış. Düz on dəqiqədən sonra susub əlindəki qaşığı da milçeyin yanına qoynan general:

Furqan

— Daha iştahım qalmadı! — dedi.

Əliş kişi də səssizcə otaqdan çıxıb asta addimlarla, səs çıxarma-mağşa çalışaraq birinci mərtəbəyə endi.

Üçmərtəbəli imarətin tikilməyi hardasa on il olardı. General, onda polkovnik idi, general olmağa çalışırıdı. İmarət tikilənə qədər isə ailə-

fürsət üçün çıxarmadıqları hoqqa qalma-mışdı. Hər cür dərmandan tutmuş, yapışqana qədər. Amma bu iyircən, balaca canlılar hele də ürək bulan-dırırdılar. Maraqlısı da o idi ki, mil-çəklər ikinci və üçüncü mərtəbəyə çıxmır, elə bil, qəsdən birinci mərtəbədə məskən salmış, el çəkmək istəmirdilər. Hətta, qışda da.

General məcbur qalib zəhmin-dən istifadə edərək milçəklərə də komanda ilə hərəkat etməyi öyrətmişdi. General içəri girəndə Əliş kişi "farağat!" deyə qışqırı, içəridəki

çox milçək peyda olurdu.

Əliş kişi yemek bişirəndə "farağat!" deyə qışqırırdı ki, heç olmasa üç-dörd dəqiqə sakitçılık yaranınsı, yaranmırıdı. Milçəklər Əliş kişisinin general olmadığını, heç vaxt olma-yacağını yaxşı biliirdi.

General istəmişdi boş vaxt olanda milçəklərə başqa komanda-ları da öyrətsin. On azından "sağa dön!", "sola dön!", "geriye dön!" ko-mandalarını bilsəydilər pís olmazdı, onları yönləndirmek, qapıdan çöle çıxarmaq olardı. Generalın isə bu-

Generalın kefi kök idi, gülümse-yirdi. Üzü qızarmışdı.

— Nə olub — dedi, — Əliş kişi? Bizi qoyub hara gedirsən?

— Qocalmışam, cənab general! — deyə cavab verdi Əliş kişi.

— Onu kim çıxardı, a kişi? — Sizə layiq yemekler bişirə bil-mirəm daha...

General getdikcə ciddiləşirdi.

— Ne danışırsan, a kişi? On ildi sənin yemeklərinə öyrəşmişik biz.

— Günorta yeməyinizdən milçək çıxdı.

General ciddiləşdikcə Əliş kişi-nin səsi zəifləyirdi.

— Çixır çıxsın da, — dedi general.

Əliş kişi heç nə demədi. İcaze istədi. Birinci mərtəbəyə düşənde gözlərinə inanmadı. Bütün milçəklər "farağat!" komandasında daya-nıb onun gələşini gözləyirdilər.

İlk dəfə idи ki, milçəklər generala görə yox, Əliş kişiye görə farağatda dayanırdılar. Əliş kişisinin göz-ləri doldu.

Amma ağılnı nə gəldisə, təzə-dən ikinci mərtəbəyə qalxb olanla-n generala danışdı. Əsəbləşən ge-neral "Ola bilməz!" dedi. Kameraya baxıb Əliş kişisinin danışdıqlarının doğru olduğunu öyrənəndən sonra:

— İsdən azadsan, Əliş kişi! — dedi.

Əliş kişi son dəfə imarətdən çı-xanda milçəklərin vizitisi tamam kəsilməsdi deyə özünü general zənn etdi.

Generalın milçəkləri

si ilə şəhərin mərkəzindəki dördə-taqlı evdə qalırdı. İmarət hazır olan-dan bura köcdülər. Birinci mərtəbəni aşpaza və qulluqçulara verdilər. Əliş kişidən başqa evdə iki qulluq-çu vardi. Biri evin və həyətin səli-qəsində baxır, bundan əlavə bağ-banlıq edirdi. Digəri isə şirkə pal-tarları paltaryuyunda yuyub ütülə-yirdi, yemək vaxtı masanı hazırla-yırdı, yeməkdən sonra qablari yu-yurdı.

İmarətdə hər şey qaydasında idi, birçə məsələdən başqa. General, ailəsi ilə birge bura köcdüyə vaxtdan bəri milçəklərin kökü kəsil-memişdi. Daha doğrusu, kəsə bil-memişdilər. Onları qırıb qurtarmaq

vizitli kəsilirdi. General pilləkənləri qalxandan sonra Əliş kişi "azad!" deyirdi. Əliş kişi "azad!" komanda-sını verməyə də bildi. Bunu bir neçə dəfə yoxlamışdı. Sanki, mil-çəklər generalın ikinci mərtəbəyə çıxdığını biliirdilər. O, qalxandan sonra "azad!" komandası səslən-məsə belə vizildəməgə, istədikləri yerə qonmağa davam edirdilər.

Milçəklər, yemek bişirən zaman Əliş kişiye çox maneçilik töredirdi. Əliş kişi bir dəqiqədən bir əli ilə milçəkləri qovrudur. Amma yenə milçəklər herlənib-fırlanıb Əliş kişini narahat edirdi. Heç bir dərman onların qarşısını ala bilmirdi. Bir xeyli milçək qırılırdı, əvezinə dəha

na vaxtı olmurdu. Vaxtı olsayıdı, ba-laca oğluna velosiped sürməyi de öyrədərdi.

Son hadisədən sonra Əliş kişi dündündü ki, bəlkə general məni qovmamış özüm işdən çıxm. On-suz da qeyri-rəsmi işdi. Bu gün is-teşəm, ele bu gün də çıxa bilerəm.

Qərarını verdi.

Hava qaralardan sonra genera-lın şəxsi maşını həyətə girdi və sü-rücü cəld şəkildə qaçıb arxa qapını açdı. General maşından düşüb imarətə daxil oldu.

Bir azdan Əliş kişi boynubükük şəkildə onun qarşısında dayanıb iş-dən azad olunmaq istədiyini bildir-di.

tanın yanında, yaxud barmaqları-